

# Aşqarlar vasitəsilə müasir sürtkү yağılarının keyfiyyət çeşidinin təkmilləşdirilməsi

S.E. Abdullayev, t.e.n.

Neft-Kimya Prosesləri İnstitutu

**Açar sözlər:** mühərrik yağıları, laborator sınaq üsulları, M-8 baza yağı, aşqarlar, Lubrizol, PA-2600, CCK-400D.

e-mail: lab.21@mail.ru

## Совершенствование ассортимента качества смазочных масел с помощью присадок

С.Э. Абдуллаев, к.т.н.  
Институт нефтехимических процессов

**Ключевые слова:** моторные масла, лабораторные методы испытания, базовое масло М-8, присадки, Lubrizol, PA-2600, CCK-400D.

Обзор сведений по совершенствованию качества смазочных масел и присадок показал, что существуют объективные причины, сдерживающие производство базовых масел II-IV групп и присадок в России и странах СНГ: отсутствие национальной системы испытаний, ограниченность лабораторных методов, малочисленные предложения отечественных присадок для получения и испытания смазочных масел высоких групп (Г и Д).

При выборе отечественных масел для импортной техники используется общепринятая в международном масштабе классификация масел SAE J 300 и производятся моторные масла по стандартам предприятий (ГУ) путем компаундингования базовых масел с пакетами присадок зарубежных фирм.

Показано, что использование высокоочищенного базового масла М-8 из бакинской нефти (до 90 %), т.е. местного сырья, пакета присадок (Беларусь), вязкостной присадки (Япония) или пакета присадок Lubrizol получены масла 15W/40, 10W/30, качество которых находится на уровне масел 15W-40 на основе высококачественной (в т.ч. синтетической) базы SN-150 и VHVI-4.

## Range improvement of qualities for lubricants and additives

S.E. Abdullayev, Cand. in Tech. Sc.  
Institute of Petrochemical Processes

**Keywords:** engine oils, laboratory test methods, M-8 base oil, additives, Lubrizol, PA-2600, CCK-400D.

Data review on the quality improvement of the lubricants and additives justified that there are objective reasons delaying the production of II-IV group base oils and additives in Russia and CIS countries. These are the unavailability of national test system, the limitation of laboratory methods, numerically insignificant quantity of domestic additives for obtaining and test of lubricants of high groups (Г and Д).

In the selection of domestic oils, for imported equipment is used the classification of SAE J 300 oils currently accepted in the international scale and engine oils according to the enterprise standards (ГУ) via compounding base oils with foreign additive packages are produced as well.

It is shown that via the application of highly-refined M-8 base oil from Baku petroleum (up to 90 %), i.e. from the domestic raw, the additive package (Belarus), viscous additive (Japan) or Lubrizol additive package are obtained 15W/40, 10W/30 oils, the quality of which is on the level of 15W-40 of top quality (including synthetic) SN-150 and VHVI-4 base.

Mühərrik yağı mühərriki yaqlamaqdan başqa, onun işini tənzimləməli, korroziyaya qarşı müdafiəni təmin etməli, temperaturların geniş intervalında işləməli, daxili sütünməni (müqaviməti) azaltmalı və yağı daha böyük vaxt intervalında dəyişmək üçün şərait yaratmalıdır.

Yağ hər bir mühərrik növü üçün xüsusi olmalıdır, uyğun gəlməyən yağıñ istifadəsi uyğun olmayan ehtiyat hissəsinin istifadəsinə oxşayır [1].

Azərbaycanda "Liqui Moly" və "Technoil" xarici şirkətlərin mahsullarının hesabına mühərrik yağılarının istehsalı genişləndirilir. "Technoil" MMC şirkəti 2015-ci ildə təsis edilmişdir, bir il sonra "Technoil" zavodu işa salılmış, yağı istehsalının 200 t/günə çatdırılması planlaşdırılır. Yağın istehsalı üçün xammal "Chevron", "Adco", "Infineum" kimi aparıcı təchizatçılarından alınır [2, 3].

Rusiyada istehsal olunan sürtkү yağılarının 98 %-i 1950-1980-ci illərdə işlənib hazırlanmış selektiv ekstraksiya texnologiyalarına əsaslanır [4]. Bu texnologiyalar distillat yağında 0.2-1.0 %, qalıq yağında isə 0.6-1.3 % kükürd olan I qrupa aid yağıların alınmasına imkan yaradır.

Müasir hidrokatalitik proseslər kükürdün miqdarını distillat yağında 0.1-0.2 %, qalıq yağında isə 0.4 0.5 %-ə qədər azaltmaq imkan verir.

Buna baxmayaraq, həm Ümumrusiya Neft Emali Elmi-Tədqiqat İnstitutunda (ВНИИ НП), həm də xaricdə rafinatları < 0.03 %-ə qədər kükürdsüzləşdirən və aromatik karbohidrogenləri 10 %-dan çox olmamasına çatdırılan hidrokatalitik proseslər mövcuddur.

Yağlarda parafinin – katalitik izomerləşdiril-

məsi üçün Volqoqrad NEZ-də Almaniya, Böyük Britaniya və Yaponiya istehsalı olan ən müasir qurğular quraşdırılır.

Ahməs III qrup aid VHVI-BT yağılarına həm Rusiya, həm də xarici bazarlarda yüksək tələbat var.

2000-ci ildən sonra Rusiya bazarı GOCT-un tələblərinə əsasən istehsal edilmiş standard sürük materiallarınn emalından premial məhsulların istehsalına keçidi ilə bağlı struktur dayışmalarə mənzur qalır, çünki çox sahslarda xarici qurğularlardan istifadə edilir [5].

1947-ci ildə Amerika Neft İnstitutu (API) xüsusi təsnifat variantını təklif etmişdir. Bu təsnifata əsasən yağlar mühərrrikin daxilində iş şəraitinə görə kateqoriyalara bölünür. İş şəraitinə mühərrrikin konstruktiv xüsusiyyətləri və istismar şəraitindən asılıdır. Yağ əsasının üç kateqoriya ayrıılır: "Regular" adı, "Premium" premial və "Heavy Duty" (HD) ağır şəraitdə işlənilən.

"Regular" kateqoriyalına aqşarsız gücləndirmiş və az gücləndirilmiş kəhən model mühərriklər üçün nəzərdə tutulan mineral yağlar aididir.

"Premium" kateqoriyalı yağıların tərkibində yeyilmə əleyhinə və oksidləşməyə qarşı aqşarlar olur, bu da onların qoruyucu xassollarını yaxşılaşdırmaq və müasir həddən artıq yüksəlmış mühərriklərdə yağıñ dayışmə müddətinin artırılmasına imkan yaradır.

"Heavy Duty" kateqoriyalı yağılar ağır istismar şərait üçün nəzərdə tutulub. Onların tərkibində yeyilmə əleyhinə və oksidləşməyə qarşı aqşarlardan əlavə mühərrikkədə çöküntünün əməla gəlməsinin qarşısını alan yuyucu aqşarlar (detergentlər) ya yağın tərkibində olan çöküntü halına düşməsinin qarşısını alan dispersləşdirən aqşarları (dispersentlər) daxildir.

Sonradan "Super Heavy Duty" çox ağır şərait üçün yağı kateqoriyası tətbiq edildi. Bu yağıların tərkibində yüksək qatılıqla olan yuyucu aqşarlıda dizel mühərriklərində istifadə edilir [4, 5].

PAO "Jlykoit" ümumi istehsalın  $\approx 45\%$ , Rusiya bazarın  $20\%-ni$ , PAO "Gazprom" isə  $14\%-ni$  təşkil edir [6]. "Rosneft Magnum" və "Rosneft Revolux" şirkətləri 2018-ci ildə ağ yağıların unikal alımına texnologiyasının töbükino başladırlar ( $700\text{ t/i}$ ).

Minik avtomobiləri üçün "Rosneft Magnum" brendi altında sintetik əsaslı məhsullar istehsal edilir.

"Rosneft Magnum", "Ultraceat" şirkətlərinin yağıları dünya istehsalçılarının (Porsche, Mercedes, Volkswagen, Renault və s.) sınağından keçirilmiş tərkibində aqşarlar paketi olan mühərrik yağılardır. "Rosneft Revolux" və "Rosneft Diesel" tərəfindən ticarət naqliyyatı üçün həm yeni, həm də kəhən mühərriklər üçün yararlı yağılar istehsal edir. Yağıların istehsal həcmi uyğun olaraq 1 mln. t təşkil edir [1, 5, 6].

I-IV qrup baza yağılarının istehsalı ilə bağlı problemlər aşağıdakılardır:

1. GOCT 17479.1-2015 standartın tələblərindən ( $\Gamma, CC$  və  $D$  (CF) qrupları) konara çıxan mühərrik yağılarının kateqoriyaları üçün milli sınaq sisteminin mövcud olmaması, bundan əlavə, Avropanın və ABŞ-in sınaq sisteminin tətbiq ediləsi, yoxsa milli sistemin hazırlanması haqqında sual yaranır. GOCT 17479.1-2015-dən konara çıxan daha yüksək qrup yağıla aid olan CTO AAII 003-05 standartı Rusiyann istehsalı olan mühərrik yağılarının xarici istehsal olan mühərriklərdə istifadəsinə qeyri-mümkin edir.

2. Sürkü yağılarının laborator sınaq əsaslarında.

3. Yüksək istismar qruplarına aid yağıların alınması üçün yerli aqşarların təklifinin az olması.

Rusiyadan aqşarlar istehsalçıları hazır xarici aqşarlar paketlərinin bolluğuundan MDB bazarını itir.

4. Yeni növ kükürdü, fosfor, sinki az olan, lakin oksidləşməyə və korroziyaya qarşı güclü xassolara malik olan yağıların işlənib hazırlanması.

Rusiyada xarici analoqlardan geridə qalmayan yerli sintetik məhsulların olduğu üçün "Rosneft" yaxın galəcəkdə II və III qrup yağıların ən iri istehsalçılarından biri olacaq, bu məqsədən altı neft emali zavodu müasirləşdirilib [1].

Mühərrik yağılarının təsnifatlardırma və qeydetmə standartında (GOCT 17479.1-2015) həmcinin  $53/14$  və  $63/14$  özlülük sınıfları üçün qruplar qeyd edilir, bunlar da SAE üzrə  $15W-40$  və  $20W-40$  özlülük sınıflarına aiddir. Xarici texnika üçün yağıların seçilməsi zamanı, dünya miyiyasında qəbul edilmiş SAE J 300 mühərrik yağılarının təsnifatından istifadə edilir.

Bir çox neft emali zavodları və kiçik müəssisələr öz standartlarına əsaslanaraq mühərrik yağılarını istehsal edir, onlar baza yağılarının xarici aqşarlar paketləri ilə kompaundlaşdırılması

Yağın markası	Standartın nömrəsi	İstehsalçı
Autopur-Cynep (SAE 10W-40, API CF-4/SF) M-53/14-E	TY 0253-283-05742746-95	"Anqarsk neft-kimya şirkəti" ASC
Cum-Oil 4127 M-63/14-D(M)	TY 38301-13-008-97	"Novokuybışevsk NEZ" ASC
Jlykoit-Cynep (SAE 15W-40, API CF-4/SF) M-53/14-E	TY 0253-075-00148636-99	"LUKOIL-Perm neft üzvi sintez" MMC
Ponca Turbo (SAE 15W-40, API CF-4/SF) M-53/14-E	TY 38.301-41-185-99	"Ryazan NEZ" ASC
Cineptor Chemnon (SAE 15W-40, API CF-4/SF) M-53/14-E	TY 0253-15-06913380-98	QSC "Spektre-Avto" emal qrupu
Jlykoit-Cynep (SAE 15W-40, API CD/SF) M-63/14D(M)	TY 0253-004-00148599-00	"LUKOIL-Volgograd Neft Emalı" MMC

Cədvəl 1

Göstəricilər	Yağ nömunələri			Yağıların texniki şərtlərə görə norması		GOCT 10541-78 M-63/12T
	#177	#178	#175	TY 38401-58-22-91 M-63/14L	TY 0253-001-90-360-736-2011 M-63/14T	
Kinematik özlülük, $100^{\circ}\text{C}-da, \text{mm}^2/\text{s}$	13.07	13.53	11.73	14.0-15.0	14.5-16.5	$\geq 12$
Özlülük indeksi	112.8	154.6	96.1	90 az olmamalı	120 az olmamalı	115 az olmamalı
Kütlo payı, %: mənəxanı qarışqlar su	Yoxdur Yoxdur	Yoxdur Yoxdur	Yoxdur Yoxdur	0.02 çox olmamalı izi	0.015 çox olmamalı	0.015
Temperatur, $^{\circ}\text{C}:$ açıq putada alışma domma	220 -25	215 -25	200 -25	230 aşağı olmamalı -15 xuxarı olmamalı	200 aşağı olmamalı -25 xuxarı olmamalı	210 -30
Sulfat külliülüyü, %	1.56	1.38	1.36	1.5 çox olmamalı	1.0 çox olmamalı	-
Cöküntünün əməla gəlməsinin indüksion dövründən görə sabitliyi	40 saat davam edir	40 saat davam edir	40 saat davam edir	>40 saat davam etməli	30 saat davam etməli	30 saat davam etməli
Rəng, İQHT vahidi ilə	2.5	2.5	2.5	-	7.5	7.5
Aktiv elementlərin kütlo payı, %, az olmamalı: kalsium sink kitkürd	0.29 - 0.09	0.59 - 0.35	- 0.07	0.35 0.20 0.12	0.20 0.12 -	0.23 0.10 -
Sıxlıq, $20^{\circ}\text{C}-da, \text{kg}/\text{m}^3$	915.8	871.2	900.4	-	920	900 çox olmamalı

Qeyd. № 177 – 90.17 % T-46 + 4.0 % Aclube 5040 + 5.0 % PA-2600+0.83 % CCK-400D; № 178 – 38.0 % SN-150 + 27.0 % VHVI-4 + 35.0 % Lubrizol; № 175 – 80 % T-46 + 20.0 % Lubrizol

yolu ilə alırm [7, 8]. Belə ki, "Anqarsk neft-kimya şirkəti" ASC SAE 10W-40 yağını, "LUKOIL-Perm neft üzvi sintez" MMC- M-53/14-E və b. yağıları istehsal edir (cədvəl 1). AMEA-nın Neft-Kimya Prosesləri İstututunda (NKPI) M-63/14 yağıının, yəni  $100^{\circ}\text{C}$ -da kinematik özlülüyü  $11.5-16.3 \text{ mm}^2/\text{s}$  olan 10W-30 və 20W-40 yağılarının hazırlanmasının tədqiqi aparılıb.

Cədvəl 1-də NKPI-də yerli xammal və xarici

aqşarlar – PA-2600 (Belarus), Lubrizol (ABŞ), Aclube (Yaponiya) əsasında işlənib hazırlanmış yağı nümunələrinin (SAE 30, SAE 40) texniki xassolları, həmcinin müqayisə üçün Rusiyann müəssisələrinində istehsal edilən M-63/14, M-53/14 yağılarının texniki şərtləri (TY) verilib [9, 10].

Yeni yağıların işlənib hazırlanmasından sonra (GOCT 17479.1-2015 üzrə) bu yağıların mü-

hərrikdə oksidləşməyə qarşı xassaləri (GOST 20457-75 və ya İKM-40P üsulu (qatlaşdırılmış), korroziya fəaliyyəti İKM üsulu ilə və yuyuculu xassaları (TOCT 20303-74 üzrə) sınaqdan keçirilməlidir.

Cədvəl 2-dən göründüyü kimi, yağ nümunələrinin tərkibində 0-90 % Balaxanı yağı neftindən almış baza yağı və yuxarıda göstərilən aşqarlar daxildir [7].

Gösterilib ki, Bakı neftindən almış M-8 tipli baza yağı və Belarusun PA-2600, CCK-400D aşqarlar paketindən, həmçinin Yaponiya istehsalı Aclube aşqarı və Lubrizol aşqar koncentratınlardan (nömrələr № 177, 175) istifadəsi yüksək sabitliyə malik 15W-40 (ÖL 112) yağı almışdır. Bu yağı oksidləşməyə qarşı stabililiyi də yaxşıdır (40 saatdan artıq), yağın keyfiyyətləri yüksək təmizlənmış (o cümlədən sintetik) SN-150 və VHVI-4 baza və Lubrizol aşqarlar paketi səsəndən almış 15W-40 yağı (nömrə № 178) səvəiyindəndir. Xassaların görə bu yağ Anqarsk, Perm və Rusyanın başqa müəssisələri tərəfindən TY üzrə istehsal edilən yaqlara uyğundur (cədvəl 2).

#### Aşqarlar haqqında yeni məlumat

Əmtəd yaqlarının istehsalı üçün Rusiya NEZ-lərindən ölü aşqarlarından, və xaricdən almış aşqarlar paketlərindən istifadə edirlər [8].

1980-ci illərdə aşqarların ümumi həcmi 200 min t/l təşkil edirdi, bu da yağ istehsalının tələblərini tamamilə ödəyirdi. Lakin 1990-2000-ci illərdə Rusiyada iki iri aşqar istehsalçı qaldı - Novokubısevsk yaqlar və aşqarlar zavodu "Rosneft" və Omsk NEZ-dən nef sulfonatlarının istehsalı. Aşqarların istehsalında qalan boşluq "HPP" kvalifikasiya" tərəfindən doldurulur, o, sintetik sulfonatları, suksinimidirləri, ditiofosfatları, korroziyaya qarşı aşqarları istehsal edir [9]. Ən yaxşı aşqarlar mühərrkin işləmə mədətinə artırır, aşağı keyfiyyəti aşqarlar isə pis təsir göstərər, tərkiblərdən klor və parafin yağı kanalların divisorlarına çöka bilər.

Müsəris aşqarların istifadəsi avtomobilin yürüşünə bir neçə min kilometrə qatdırı bilər. Benzin mühərrkləri üçün ən yaxşı aşqarlar aşağıdakılardır:

"Hi-Gear" - bu kimyavi vasıtə Amerikanın məşhur brendinin lisenziyası ilə Rusiyada istehsal edilir. Bu aşqarın əsas komponenti axırıcı nəslin komponentidir.

"SMT-2" - mühərrik yenilənməklə, imkanları bir neçə dəfə artır, yanacağın sərfi dəha qənaati olur, mühərrkin işə salınması asanlaşdırır.

"Hi-Gear / Liqui Moly Cera Tec" aşqarları - Almaniya şirkətinin istehsalı etdiyi mühərrik yağı üçün on keyfiyyətli aşqarlardan biri olan, kimyavi slavodır. Onun əsas komponenti keramik mikrohissəcikləri olaraq edilmiş molibdenidir. Bu aşqarın yeganə çatışmazlığı onun yüksək qiymətidir, lakin bildiyimiz kimi keyfiyyət dəha mühərrikin işlək shəhərlərinə yeyilməyə qarşı təsirini saxlayır.

"Cyporek Active" aşqarının istifadəsi benzİN mühərriklərinin imkanını artırır, yağı və yanacağın (benzin və qazın) sərfini azaldır. Dizel mühərrikləri üçün ən yaxşı aşqarlar aşağıdakılardır.

"Bardahl Full Metal" - Belçikanın "Bardahl" şirkətinin innovasiya məhsuludur, onun istifadəsi zamanı dizel yanacağının sərfinən azalması müşahidə olunur.

"AC-627" - Rusyanın "ACTPROXIM" şirkətinin məhsuludur, həm dizel, həm də benzin mühərrikləri üçün yararlıdır.

"Astrohim Resurs Diesel" aşqarı - Rusiya istehsalı olan dizel güc aqreqatlarının qorunması üçün istifadə edilən yağı dəha bir əlavədir. Bu aşqar innovation komponent formasında istifadə edilən, tərkibində qalay və misin kiçik hissəcikləri olan, porsəndə istilikdəyişmə proseslərinə təsir etməyən "remetallizant"dır.

Yürüş məsafası az olan yeni avtomobil və ya naqliyyat vasitələri üçün geomodifikator qrupuna aid aşqarlar istifadə etmək məsləhətdir. Güc aqreqatı çox köhnədir, çox təsirli maddələrdən (Bardahl və ya Liqui Moly) istifadə etmək və ya mühərrokin əsaslı təmiri ya da dayışılması məsləhətdir.

Hal-hazırda mühərrikə tökülen çox sayıda müxtəlif aşqarlar vardır. Onların ən çox istifadə edilənləri aşağıdakılardır.

"RVS Master" - Finlandiya istehsalı olan aşqardır ki, bu uzumzüddətlisi təsira malikdir. Mühərrokin işləməsini 120 min km qədər təmin edir. Onun tərkibində silisium və maqnez-

um daxildir. Bu elementlər mühərrokin səthində nazik keramik təbəqənin formalasmasına imkan yaradır.

"Xalo" aşqarı gel şəklində istehsal edilir, onu aqreqatın üzərinə çəkəndə qoruyucu keramik təbəqə formalasır. Bu aşqar işlənmış qazların zəhərliliyini 8 % azaldır, yuxarı xassayı məlikdir. Onun daxil edilmiş üç mərhələdən həyata keçirilir. Ardıcılıqla əvvəl aşqar olaraq edilir; avtomobil 250 km getdiyindən sonra aşqar tokkar olaraq edilir; maşın ikinci istismar dövrünü keçidindən sonra aşqar axırıcı dəfa olaraq edilir.

"Cyporek" - tribotekniki tərkibdir. Metal səthindən örük yaratma xassasına görə paslanmanın aradan qaldırıv və korroziyanın əməla gəlməsinin qarşısını alır.

"Liqui Moly" (maye molibden) - tərkibində magneziyum və kalsium olan Almaniyyadı istehsal olunan aşqardır. Bu aşqarın əsasını maye keramika təşkil edir, həmçinin tərkibində molibden disulfid var. Avtonəqliyyat vasitələrinin sahibləri bu aşqardan uzun müddətdə ki istifadə edirlər.

Gösterilən maddələri aşqar adlandırmaq çətindir, çünki onlar yağındə hələ olmur və mühərrokin "reanimatoru" rolunu oynayır. Onlar sürük mayesinə təsir göstərir, lakin bu "remetallizant" maddələrdən istifadə edərək yağın sərfi azalır, mühərrokin etiyyatı artır. Bunlar nanoalmaç tozu, SiO<sub>2</sub>, SiC və s. kimi abraziv hissəciklərdən ibarətdir.

"Pecype" - tərkibində nanohissəciklər, mis, qalay və gümüşün əntılırları olan nisbətən yeni

"remetallizant"dir, mühərrik üçün aşqardır.

Yuxarıda göstərilən aşqarlardan düzgün istifadə etməkə silindrələrin hermetikliyini yaxşılaşdırır, yanacaq və mühərrik yağının sərfi ni azaltmaq mümkündür.

#### Nəticə

1. Sürük yaqlarının və aşqarların təkmiləşdirilməsi ilə keyfiyyətinin yaxşılaşdırılması haqqında məlumat icmali Rusiya və MDB ölkələrində II-IV qrup yaqların və aşqarların istehsalının qarşısını alan obyektiv səbəbələr mövcuddur. Bu da, milli sınaq sistemini məvjud olmaması, laborator sınaq əsillərinin mahdudiyyəti, yüksək istismar qruplarının aid yaqların alınması üçün yəli aşqarların təklifinən az olmasına göstərir (Г və Д).

2. Xarici texnika üçün yaqların seçilməsi zamanı, dünə miyazında qəbul edilmiş SAE J 300 mühərrik yaqlarının təsnifatından istifadə edilir. Mühərrik yaqları müəssisələrin standartları (ТУ) uyğun baza yaqlarının xarici aşqarlar paketləri ilə kompaundlaşdırılması yolu ilə istehsal edilir.

3. Bakı neftindən yəli yerli məhsulələrindən almış yüksək təmizlənmış M-8 baza yağı (90 %-ə qədər) Belarusun aşqarlar paketi, Yaponiyanın özlülük aşqarı və ya Lubrizol aşqarından istifadə etmək 15W-40, 10W-30 yaqları alıb, onlar yüksəkkeyfiyyətli (o cümlədən sintetik) SN-150 və VHVI-4 baza əsasında və Lubrizol aşqarının olaraq edilməsi ilə alınmış 15W-40 yağı səviyyəsindəndir.

#### Ədəbiyyat siyahısı

1. Топливные смазочные материалы, технические жидкости: справочник / под ред. В.М. Школьникова. – М.: Изд. центр Технiform, 1999, 596 с.
2. Кульев Р.Ш. История науки и производства смазочных масел в Азербайджане. – Баку: Элм, 2007, 244 с.
3. Аббасов В.М., Абуллаев С.Э., Юсифов Ю.Г., Алиев Б.М., Джекафарова Р.А., Гасанова Р.З., Аббасова А.Ф., Набиева Н.Д., Абдуллаев Э.Ш. Влияние степени адсорбционной доочистки на химический состав и физико-химические свойства масла из бакинских нефтей // Нефтегазовые технологии и аналитика, 2018, № 5, с. 38-42.
4. Цветков О.Н., Топорищева Р.И., Колесова Г.Е., Черемисин Ф.Л. Новые инструментальные возможности в масловедении // Мир нефтепродуктов. Вестник нефтяных компаний, 2015, № 1, с. 38-44.
5. Гиматдинов Р.Р., Фахрутдинов Р.З. Состояние производства базовых масел в России // Вестник Казанского технологического университета, 2016, т. 19, № 11, с. 58-62.
6. Цветков О.Н. Технология полиальфаолефиновых масел // Мир нефтепродуктов. Вестник нефтяных компаний, 2003, № 2, с. 24-26.

7. Аббасов В.М., Абдуллаев С.Э., Юсифов Ю.Г., Алиев Б.М., Мамедов Ф.Ф., Аббасова А.Ф., Гасанова Р.З., Набиева Н.Д., Абдуллаев Э.Ш. Сравнительная характеристика качества моторных масел из бакинских нефтей с различными пакетами присадок // Нефтегазовые технологии и аналитика, 2018, № 3, с. 53-57.
8. Шкользников В.М., Резников В.Д., Морозова И.А., Шипулна Э.А., Ярков А.А. Новые моторные масла для высокотфорсированных двигателей // Наука и технология углеводородов, 2003, № 1, с. 97-102.
9. <http://lider.ru/catalog/production/141/482/>
10. <http://www.zarechie.ru/catalogue/oils/motor/m-14dm.html>

### References

1. *Topliva smazochnye materialy, tekhnicheskie zhidkosti: spravochnik* / pod red. V.M. Shkol'nikova. – M.: Izd. tsentr Tekhniform, 1999, 596 p.
2. Kuliev R.Sh. Istorija nauki i proizvodstva smazochnykh masel v Azerbaidzhane. – Baku: Elm, 2007, 244 p.
3. Abbasova V.M., Abdullaev S.E., Yusifov Yu.G., Aliev B.M., Dzhafarov R.A., Gasanova R.Z., Abbasova A.F., Nabieva N.D., Abdullaev E.Sh. Vliyanie stepeni adsorbsionnoi doochistki na khimicheskiy sostav i fiziko-khimicheskie svoistva masla iz bakinskikh neftey // Neftegazovye tekhnologii i analitika, 2018, No 5, pp. 38-42.
4. Tsvetkov O.N., Toporishcheva R.I., Kolesova G.E., Cheremiskin F.L. Novye instrumental'nye vozmozhnosti v maslovedenii // Mir nefteproduktov. Vestnik neftanykh kompaniy, 2015, No 1, pp. 38-44.
5. Gimatdinov R.R., Fakhrutdinov R.Z. Sostoyanie proizvodstva bazovykh masel v Rossii // Vestnik Kazanskogo tekhnologicheskogo universiteta, 2016, v. 19, No 11, pp. 58-62.
6. Tsvetkov O.N. Tekhnologiya polialfaolefinovykh masel // Mir nefteproduktov. Vestnik neftanykh kompaniy, 2003, No 2, pp. 24-26.
7. Abbasov V.M., Abdullaev S.E., Yusifov Yu.G., Aliev B.M., Mamedov F.F., Abbasova A.F., Gasanova R.Z., Nabieva N.D., Abdullaev E.Sh. Sravnitel'naya kharakteristika kachestv motornykh masel iz bakinskikh neftei s razlichnymi paketami prisadok // Neftegazovye tekhnologii i analitika, 2018, No 3, pp. 53-57.
8. Shkol'nikov V.M., Reznikov V.D., Morozova I.A., Shipulina E.A., Yarkov A.A. Novye motornye masla dla vysokotforsovannykh dvigatelei // Nauka i tekhnologiya uglevodorodov, 2003, No 1, pp. 97-102.
9. <http://lider.ru/catalog/production/141/482/>
10. <http://www.zarechie.ru/catalogue/oils/motor/m-14dm.html>